

Günay Səma Şirvan

Ayrılan yolların nəğməsi



«APOSTROFF»
BAKİ – 2013

Sponsor Sahib Rəhimov

Redaktor: Nəriman TOLİŞİ

Naşir: Akif DƏNZİZADƏ

Günay Səma Şirvan

Ə36 AYRILAN YOLLARIN NƏĞMƏSİ.

Bakı, «APOSTROFF», – 132 səh.

ISBN 978-9952-404-38-4

Günay Səma Şirvanın kitabda verilmiş poeziya nümunələri onun dərin müsahidə qabiliyyətini, hadisələrə bəzən fəlsəfi, bəzən də ülvi, məsum baxışlarının göstəricisini sərgileyir. Şairin yapon şeir növləri olan “tanka” və “xokku”larda da qələmini sıyan ilk azərbaycanlı yazarlardan olması onun ədəbi axtarışlarının rəngarəng olmasını göstərir.

Müəllifin saf sevgi duyguları ilə qələmə aldığı əlvan poetik nümunələrin oxucu qəlbinə yol alacağından xəbər verir.

*Kitabın istifadəsi ilə bağlı bütün müstəsna hüquqlar
müəllifə məxsusdur.*

© Günay Səma Şirvan, 2013

ÖZÜNƏ DOĞRU

Poeziya bütün başqa göstəriciləri ilə yanaşı həm də özünü axtarış hadnisəsidir. Poetik duyuğu və düşüncələrini qələmə alan hər bir kəs bu mənada özünü axtarış yoluna çıxmış bir könül dərvishi kimidir. Əslində şeir-sənət yolu zahirən qələm əhlinin özündən başlanır, amma bu mahiyyəti, daha doğrusu, onun fəlsəfəsini ifadə etmir. Şeir yazan adam bütün hallarda özünü axtarır, onun poetik axtarışı özünə doğru gedən bir yoldur. Dodaqlarından ilk poetik deyimlər qopan qədim, naməlum söz adamından tutmuş bu gün əlinə qələm alıb duyğularını dilə getirməyə çalışan yeniyetmə gəncə qədər hər kəs bu sirli-sehrli səfərin içərisindədir...

Mən bu qəribə düşüncələri çoxdandı öz içərimdə özümlə söhbət şəklinde bu gündən sabaha daşıməqdayam. Oxuduğum şeirlərdə, kitab və topullarda ədəbi həyatın gerçək mahiyyətini bu müstəvidə görməyə, izləməyə çalışıram. Universitetdə dərs dediyim tələbələr içərisində həm ağıl, həm də könül dünyasına görə diqqətimi çəkən Günay Səma Shirvanın illər sonrası qarşısında duran şeirləri ilə həmsöhbət olandan sonra öz qənaətimdə bir az da möhkəmləndim. Günay həqiqətən də özünü axtarışın qəribə və özünəməxsus yaşantıları içərisində olan bir könül və ruh adamıdır:

*Dərdim ucsuz asimandır,
Qara sonun görən olmaz
Tamamlanmış xanimandır,
Daha hörgü hörən olmaz.*

Günay maraqlı şairdir: o bir çox hallarda yaşı, hətta taleyini qabaqlamış sözlər söyləyir. Ürəyindən keçənləri elə qəribə bir həssaslıqla ifadə edir ki, oxuyub görürsən bunlar həm də sənin ürəyindən, ruhundan keçənlərdi. Şair qızımızın qəribəliyi təkcə bununla bitmir. O, təbiəti təsvir edəndə də ağacların, çiçəklərin, quşların ürəyindən keçənləri söyləyə bilir:

*Bu dağ ciğirləri kəmərim olub,
Sehirlə açılır, sirlə bağlanır.
Bulud çətirimin gözləri dolub,
Su səpir dalımcı – gizli ağlayır.*

Payızda xəzələ-xəzana bürünmüş yolların poetik mənalandırması da Günay Səmanın lirik-romantik ruhunun təbiətlə dil tapa bilməsinə – onu özünəməxsus tərzdə danışdırmağı bacarmasına gözəl bir örnəkdir:

*Ayrılıq rəngində kəhraba taxıb,
Payızda fikirdən saralar yollar.*

Burada həm müstəqim – birbaşa təqdimat – xəzan yarpaqlarının yollarda yaratdığı peyzaj, həm də həmin peyzaj əsasında çatdırılan poetik ovqat ayrılıq, həsrət nisgilinin assosiativ rəngi (kəhrəba – sarı yarpaq bədii sintezi) çox uğurlu alınmışdır. Ümumiyyətlə, Günay Səmanın obrazlı düşünməyə, poetik mənalandırmaya meyli güclüdür. Zənnimcə, bu xətt öz axarını daha da nizamlayıb kamilləşsə, onun şeirləri coxsayılı oxucu auditoriyasını rəhatlıqla öz ətrafında cəmləşdirə biləcəkdir.

Günay narahat qəlbli, nigaran duyğu və düşüncələrlə yaşayan bir yazardır. O, çevrəsindəki yaxın və doğmalardan tutmuş, ən müxtəlif yerlərdə gördüyü, soraq tutduğu ağrılı, müsibətli adamları, əhvalatların dərdinə, yarasına, göynərtisinə sıgal çəkmək, məlhəm qoymaq istəyir. Bir çox şeirlərində bu ovqat bir ana, bacı, övlad yanğısı kimi boy göstərir. Atasını özünün ömür yolu ilə yaşıdan kövrək könüllü bu qızın poetik ruhu nə qədər pak, duru və dəyanətlidir:

*...Bir yaz səhərində atamı andım,
Neçə ürəklərdə yaşayır hələ.
Onun yoxluğunu bir yalan sandım,
Atam öz ömrünü daşıyır hələ.*

Bir cəhət də diqqətimi çəkdi və doğrusunu deyim ki, məni xeyli dərəcədə ürəkləndirib rahatlatdı da! Bu, Günay Səmanın, dünyanın olub-olmuşlarına, çərxi-fələyin gəlış-gedişinə fəlsəfi yanaşa bilməsidir. Poeziya məhz fəlsəfi yanaşma ilə hadisələrin, gedişatın dövrünə qalxa bilir, onun gerçək mahiyyətini açır:

*Başdan-ayağadək günaha batdın,
Dünya, hansı sirrin bəhanəsişən?! –*

məncə, bu misralardan sonra elə bir şərhə ehtiyac yoxdur.

Günay Səma Şirvanın kövrək qəlbini və həssas qələmi hələ yolin əvvəllindədir. Özünə doğru başladığı bu məşəqqətli və müqəddəs yolu tamamlamağa onun könlünün gücü çatacaqmı?! İnsallah çatar, deyib ustad-müəllim xeyir-duasını onun bu yolunun uğurlu alınmasına ünvanlayıram.

Məhərrəm Qasımlı
Dövlət Mükafatı Laureati, professor.

İLAHİ SİRLƏRİN POETİK YOZUMU

Müasir Azərbaycan poeziyasında insanın iç dünyasının, daxili hiss və duyguların ifadəsinə çevrilən şeirlər daha təsirli imkanlarla özünü göstərir. Ədəbi gəncliyin bir çox nümayəndələri ətrafda baş verən hadisələrə təsvirçi, tərənnümçü gözü ilə baxmir. Həyatın, dünyanın, Vətənin, xalqın, taleyini öz qəlbinin süzgəcindən keçirib öz taleyi, öz qədəri kimi təqdim edir. Elə Günay Səma Şirvanın da çapa hazırlanan ilk şeirlər kitabını varaqladıqca bu ovqata köklənirsən. Bu şeirləri oxuyarkən adama elə gəlir ki, müəllif hansısa sərrin axtarışındadır, hansısa qaranlıqa işıq tutmaq, hansısa gizlinə açar tapmaq istəyir. Adətən qadın şairlərin yaradıcılığında lirik duygular daha çox diqqəti çəkir. Günay Səma isə hətta lirik şeirlərində belə dünya-həyat fəlsəfəsinin min illik qatlarını yenidən gəzib-dolaşır və bu “gəzi”dən əlidolu qayıdır. Günay Səma dünyası sirlərin, görünməyən məqamların örtüyü, libası kimi dəyərləndirir və ənənəvi “Yalan dünya” ifadəsini dəyişərək “Bəhanə dünya” qənaətinə gəlir. Onun fikrincə bu dünya hansıa sərrin açılmasası üçün uydurulan bəhanədir və əsl həqiqət dünya boyda bir örtüyün içərisində görünmür:

*Sevinci qüssəyə, kədərə satdın,
Kövrək ürəkləri odlara atdın.
Başdan-ayağadək günaha batdın—
Dünya, hansı sərrin bəhanəsisən?*

Və şair öz taleyi ilə dünyanın gərdişini qarşı-qarşıya qoyur, əks qütblərdə görür:

*Dən salıbdı qara saçə,
Qəm qəlbimdə yara açar.
Hamı dərddən kənar qaçar,
Mən qaçanda yixar dünya.*

G.S.Şirvan ilk gəncliyində yazdığı şeirlərdə belə bu İlahi sərrin qatlarına nüfuz etmə cəhdini təsadüfi deyil. Uşaqqən atasını itirən, fədakar bir ananın min bir əziyyəti ilə böyükən, gəncliyi, tələbəliyi 90-cı illərin ağır sozial durumuna təsadüf edən şair ruhlu bir qız üçün bu mövzular nə qədər ağır olsa da danılmaz bir həqiqət, qaçılmaz bir reallıq idi.

*– Gəlmisəm qəbrinin önünə yenə,
Əyilir qarşında, əyilir başım.
Nə ola, boylanan o şəklin dinə,
Bir az da boy ata sənli yaddaşım.*

Ata məzarı başında ata yaddaşına köklənmək bu boyda yükü daşımaq üçün ona lazım idi. Günay Səma dünya ilə insanı eks qütbərdə görsə də təbiətlə insanın bənzeyişini, oxşarlığını poetik bir dillə qələmə ala bilir. Onun təbiət motivli şeirləri adı peyzajdan, bədii təsvirdən çox insanla təbiətin tale oxşarlığı kimi təqdim olunur. Çoxları yollara tökülen sarı yarpaqları xalı-xalçaya bənzədirse, Günay Səma Şirvan yolların payızda fikirdən saraldığı qənaətində bulunur. Ümumiyyətlə onun poeziyasında YOL anlamı da fəlsəfi mahiyyət daşıyır:

*Yaşayıb baharı, adlayıb qışı,
Yılğıb gözlərinə yağan yağışı.
Salıb ürəyinə qəmdən naxışı,
Payızda fikirdən saralar yollar.*

Əslində geniş, uzaq yolların ilk başlanğıcı da son durağı da dağ ciğirləridir. Və Günay Səma bu ciğirləri yuxusunda görür. Bu yuxular həm ilke, həm sona yozula bilər. Həm eniş, həm yüksəliş anlamına gələ bilər. Şükürler ki, müəllif dağ ciğirlərini enişin deyil yüksəlişin pillələri kimi görür:

*Kimsə yol görəndə, mənim yuxuma,
Ciğırlar girirlər – dağ ciğirləri.
Bəlkə ağız bütər desəm çoxuna...
Çəkinmə, a ruhum, qalx ciğirləri!*

Günay Səmanın şeirləri mövzu rəngarəngliyi ilə seçilir. Buna misal olaraq onun “Mənim beşdaşım”, “Qaçqın”, “Özümə təsəlli”, “Dostuma”, “Sərbəst tankalar” və s. sərlövhəli şeirlərini göstərmək olar. Zamanın, vaxtin insan taleyindəki rolu onun şeirlərinin ana xəttini təşkil edir. Hətta onun sevgi şeirlərində də kövrək duyğularıyla yanaşı, məntiqi təfəkkürünün gəldiyi qənaətlərə rast gəlirsən. Günay Səmanın şeirlərinin yazılmış tarixinə fikir verdikdə onun misradan misraya, şeirdən şeirə inkişaf etdiyi açıq aşkar nəzərə çarpır. Bu da müəllifin zəngin mütaliəsinin, öz üzərində işləmək səbirinin göstəricisidir. Əgər ilk şeirlərində folklor ruhu hiss olunurdusa, yeni şeirlərində müasir intellekt ədəbiyyatının izləri görünür. Müəllif tək Azərbaycan ədəbiyyatının ənənələri çevrəsində qalmır. Dünya ədəbiyyatının müxtəlif ölçü və janrlarında qələmini sınayır. Onun sərbəst şeirləri də çox oxunaqlıdır. Hiss olunur ki, son dövrlər fikrlərini heca vəzninin dar çərçivəsinə siğdırı bilmir, daha çox sərbəst şeirin və essenin geniş üfiqlərinə üz tutur. Hətta yapon şeir növü olan tanka və xokkularda da qələmini uğurla sınayır. “Sevda kastaları” şeirlərində insan cəmiyyətində olduğu kimi insan qəlbindəki sevgidə də təbəqələşmənin, bölgünə olduğunu diqqətə çatdırır.

== Ayrılan yolların nəğməsi ==

Hər kəsin sevgisi öz qəlbi boydadır, öz dünyagörüşü həcmindədir, öz talyinin, qədərinin çevrəsindədir. Ona görə də müəllif sevgini aşağıdakı kastalarla böllür:

*Sevdasını gəzdirənlər var,
Sevdada gəzinənlər var,
Sevdasını gəzənlər var,
Sevdasında gəzənlər var.*

Və sonra bu bölgünүn yozumunu, insan taleyindəki yerini ustalıqla təsvir edir. Şairin fikrincə sevdasını gəzdirənlər ayrılığın, hicranın əzabını yaşıyanlardır:

*Dəvəsi ölmüş ərəbə bənzəyir
sevdasını gəzdirənlər.
Qoşa ömrün yükünü
tək yastıqda daşıyar.*

Sevdada gəzinənlərin isə “Araz aşağındandır Kür topuğundan”.

G.S.Sirvanın şeirlərində qadın duyğularının kövrəkliyini duymamış olmursan. Onun şeirlərində qadın ürəyinin gizli siziltilərini hiss etdikcə ötən əsrin əvvəllerindəki şərq qadının taleyini xatırlayırsan. Görəsən çağdaş Azərbaycan qadının yüz il əvvəlin fatma, tükezbanlarından yalnız müasir geyimlərimi fərqləndirir? Günay Səma bu suala da müxtəlif şeirlərində aydınlıq getirir. Onun qəhrəmanı olan qadın savadlıdır, dünyani dərk etmək iqtidarındadır, ancaq yenə də qadındır və bəzi mental çevrələr içərisində aciz və hüquqsuzdur:

*Allahım!
Bu gün mənə
qəlbim atəsi insan
"Səni kimsə sevən gün
bil ki, səni sevmirəm." --dedi.
Yandım, elə yandım...
Dondum, elə qaldım...
Buzlaşmış ovcumu əridən
burnumun isti qanı
sağ olduğumu xatırlatdı...*

Günay Səmanın qadın qəhrəmanının qulağına dinləmədiyi mahnilar gəlir. Niyə məhz dinləmədiyi mahnilar? Burada içlə dışın, ürəklə ağlın əks

qütblərdə dayandığını görürsən. Eşitdiklərin hələ dinləmək istədiklərin deyil, ancaq bunları dinləməyə məhkumsan sanki. Ancaq dinləmədiyin mahniların qulağında səslənməsi başqa anlama da yozula bilər. Bəlkə bunlar qadının arzuladığı, ancaq taleyinə yazılmayan mahnilarıdır?.. Fərqi yox, hər iki halda qadın o mahnilar qarşısında acizdir. Və bəlkə də Günay Səmanın şeirləri onun dinləmədiyi mahniların poeziyasıdır:

*sevdiyini anmayasan deyə
“dinləmədiyin mahnilar
qulağına girər”,
için-için sokulərsən.*

Şairin sərbəst tankaları və xokkuları da bədii imkanlarına görə seçilən şeirlərindəndir. Ümumiyyətlə onun poeziyasının ən önməli cəhətlərindən biri uzunçuluğa yol verməməsi, fikrini ləkənik şəkildə ifadə edə bilməsidir. Beş misranın içərisində bəzən bütöv bir günün ovqatı təsvir edilir, bəzən də bütöv bir qadın ömrünün yaşıntıları:

*SƏHƏR, narahat gecədən sonra
iki büllur qırıldı mətbəxdə...
Axşama, ayaqlar altından
ürəyimin qırıntılarını
"Konkor" toplayırdı ...*

Əziz oxucu, mən Günay Səma Şirvanın şeirlərini ilahi sırların poetik yozumu kimi dərk etdim. Inanıram ki, bu əsrarəngiz poeziya sənin də ürəyincə olacaq.

Sonda xanım şairin ilk kitabına bolluca oxucu sevgisi arzulayır və onun həm bədii, həm elmi yardımıcılığına ulu Tanrıdan uğurlar diləyirəm.

*Elşən ƏZİM,
Şair-publisist.*

DÜNYA, HANSI SİRRİN BƏHANƏSİSƏN



== Günay Səma Şirvan ==

BİR YAZ SƏHƏRİNDƏ ATAMI ANDIM

*Ana itirmişəm ana yaşında
M.Araz.*

Bir ata itirdim ata yaşında,
Onu yaşadıram göz yaşalarımda.
Əksi gülümsəyir məzar daşında,
Məni ovutmayırla göz yaşalarım da.

Atalar görmüşəm, ata sağ ikən,
Övladın gözündə yoxluğa dönür.
Atalar görmüşəm, uca dağ ikən,
Heçliyə çevrilir, şam kimi sönürlər.

Atam qürurluydu, şah vüqarlıydı,
Zəifə, gücsüzə arxaydı atam.
Dostluğunmu deyim? – düz ilqarlıydı,
Paklıqdan yoğrulan saf Aydı atam.

...Gəlmışəm qəbrinin önünə yenə,
Əyilir qarşında, əyilir başım.
Nə ola, boylanan o şəklin dinə,
Bir az da boy ata sənli yaddaşım.

Ay ata, bir an da sənsiz olmadım, –
Ən şirin, ən acı günümüzdəsən, sən.
Adınıla tanınır həyatda adım,
Ömrümə sarvanım – önumdə sənsən.

Sonuncu gedişlə bu necə dönüm?
Bu necə ayrılıq, bu necə ölüm?
Qayıt evimizə, başına dönüm,
Ağrımı, acımı səninlə bölüm.

Gen evə sığmayıb “dardı” – deyirdin.
İndi dar “mənzilə” necə sığırsan?
“Dön evə, o mənzil dardı” – deyərdim,
De, səsim çatarmı sənə – çığırsam?!

Çərşənbə gələndə, Novruz olanda,
Anam əvəzinə bayramlıq alır.
Səni görməyəndə süfrə önündə,
Gözümüz qapıya dikili qalır.

Sən getdin, anamın ağardı başı,
Qaldıra bilməyir sən çəkən daşı.
Açıqda, gizlində tökür göz yaşı,
Axtarır: – hardasan, ömür yoldaşım?

Alıb əlimizdən kəmfürsət “yazı”,
Yatırtdı səni də yadlar içində.
Ötürüb qışları, keçirib yazı,
Adını yaşatdıq adlar içində.

...Bir yaz səhərində atamı andım,
Neçə ürəklərdə yaşayır hələ.
Onun yoxluğunu bir yalan sandım,
Atam öz ömrünü daşıyır hələ!

1999.

AĞLAMA, QURBAN OLUM

Sən nə günlər gördün, ana...
Qəmdən saray hördün, ana.
Mətinliklə durdun, ana,
Gəl ağlama, qurban olum.

Sən Günəşsən, pak bir Aysan,
Tanrıımızdan bizə paysan.
Qoşa qızı hay-haraysan,
Gəl ağlama, qurban olum.

Tələbənin əzabı çox,
Bir qarnı ac, bir qarnı tox.
Ağ alnında bir ləkə yox,
Gəl ağlama, qurban olum.

“İki qızı bu oxudur.
Söyləyirlər bəs yoxudur.” –
deyən səni nös qorxudur?
Gəl ağlama, qurban olum.

Nə olsun ki, kefi sazdır,
Çoxu bizdən dərdiazdır.
Qişdan sonra gələn yazdır,
Gəl ağlama, qurban olum.

O gün uçdu ata bəndi,
Sandım evin şamı söndü.
Sən, atama həm də döndün,
Gəl ağlama, qurban olum.

Nə Gülərin, nə də ki, mən,
Gətirmərik bil, sənə qəm.
Qara saçə salma ağ dən,
Qəm bağlama, qurban olum!
Qəlb dağlama, qurban olum!
Gəl ağlama, qurban olum!

1999.

TANRIM PƏNAHINDA SAXLASIN SƏNİ

Qorxuram, qəzadan özünü qoru!
Qarsmasın ruhunu dünyanın qoru.
Hiylədən qurulub fələyin toru,
Tanrım pənahında saxlasın səni!

Etdiyin yaxşılıq gəlməz ki, saya.
Çətin günlərimdə gəlirsən haya.
Bənzərindir sənin məğrur, sərt qaya,
Tanrım pənahında saxlasın səni!

Ürəyin doludur hikmətlə, sözlə,
Bəzən çox sırrini deyirsən gözlə.
Hər şeyin vaxtı var, tələsmə, gözlə!
Tanrım pənahında saxlasın səni!

1998.

DƏRDLƏRİM

*...Tale, Bəxt, Tanrı deyilən nə varsa, günahkardır
mən çəkən dərdlərdə.*

Qulu Ağsəs.

Dərdim ucsuz asimandır,
Qara sonun görən olmaz.
Tamamlanmış xanimandır,
Daha hörgü hörən olmaz.

Dərdim ki, var ərköyündür,
Özü ilə çox öyunür.
Köksümdə bərk-bərk döyunür,
Deyir: -“səndən ərən olmaz”.

Dəndlərimə yaxa açdı,
Götürmədi, dağ da qaçdı.
Ara yerdə ara açdım,
Dərdə sinə gərən olmaz.

Dağ dəndlərim boz, bulanıq,
Hamı dərddən bağıriyanıq.
Kimə edim dərdi tanıq
Dərdə süfrə sərən olmaz.

1999.

DÜNYA, HANSI SİRRİN BƏHANƏSİSƏN

*“Qıləy sırrı vonəy dünyo”
(Bir sırrin bəhanəsidir Dünya).*

Bir taliş mahnisindan.

Bu sirdə zamanın odu, sazağı,
İsidi, üzüdür eşqin ocağın.
Gərib qollarını, açıb qucağı –
Dünya, hansı sırrin bəhanəsisən?

Sevinci qüssəyə, kədərə satdın,
Kövrək ürəkləri odlara atdın.
Başdan-ayağadək günaha batdın –
Dünya, hansı sırrin bəhanəsisən?

Sevginə düşəni yandırıb-yaxdın,
Ayrılıq daddırıb kənardan baxdın.
Əhdin badəsinə hicranla axdın –
Dünya, hansı sırrin bəhanəsisən?

Bu sirdə gizlənin keşisin fəndi,
Bu sirlə açılmır yaxanın bəndi.
Kərəmin odundan qorxdum, üşəndim –
Dünya, hansı sırrin bəhanəsisən?

1999.

VAXTI DEYİL

Qəmə beşik olma, tezdir,
Könül, qəmin vaxtı deyil.
Bulud kimi dolma, tezdir,
Könül, çənin vaxtı deyil.

Qəlbə yara vurma belə,
Boynu bükük durma belə.
Dərdə yuva qurma belə,
Könül, dəmi, vaxtı deyil.

Həsrət məskən tutmasın qoy,
Kədər səni udmasın qoy.
Gözün yaşda batmasın qoy,
Könül, nəmin vaxtı deyil.

Uğur tapaq ili-ildən,
“Can” eşidək cani-dildən.
Bir az da gəl oxu zildən,
Könül, bəmin vaxtı deyil.

Od içində bu nə nəmdi?
Kirpiyindən düşən qəmdi.
Qıram gərək qara bəndi,
Könül, çəkin, vaxtı deyil,
Sevin, qəmin vaxtı deyil!

1999.

PAYIZDA YOLLAR

Muradı gözündə qalana baxıb,
Bu dərd gözlərindən qəlbinə axıb.
Ayrılıq rəngində kəhrəba taxıb,
Payızda fikirdən saralar yollar.

Toy ilə üstündən gəlin gedəndə,
Hicran cücərəndə, həsrət bitəndə,
Neçə əhdi-peyman onda itəndə,
Payızda fikirdən saralar yollar.

Görüb neçə yazı, o neçə qışı,
Gözünə yaşıyıgeb yağan yağışı.
Salıb ürəyinə qəmdən naxışı,
Payızda fikirdən saralar yollar.

1999.

YETİMLİK

Zamanın sazağı kəsib keçəndə,
Ömrü qəm-qüssəylə hər gün biçəndə,
Mənim möhnətimdir ağlayan çən də,
Gözümə vurulan möhür – yetimlik.

Yediyim hər tikə böyük görünür,
Dalğalı dəniztək qəlbim döyünür.
Yoluma qanmazlar çıxıb öyünür,
İzimə vurulan möhür – yetimlik.

Payızda çal-çağır bürüyür kəndi,
Qırılmır biryolluq tilsimin bəndi.
Bu sözlə atılıb bəxtin kəməndi,
Özümə vurulan möhür – yetimlik.

Bir ata nisgili var ürəyimdə,
“Yetimlik şələsi var kürəyimdə”.^{*}
Kədər söykəklidir, vurar qəlbimdə,
Dözümə vurulan möhür – yetimlik.

Üzümdən kədəri pozan tapılmaz,
Bu dərdi deməyə ozan tapılmaz.
Dəhşətli yuxudu, yozan tapılmaz,
Çözümə vurulan möhür – yetimlik.

1999

*Misra Sabir Mustafayevindir.

DÜNYA

Ağ dən salıb qara saça,
Qəm qəlbimdə yara açar.
Hamı dərddən kənar qaçar,
Mən qaçanda yıxar dünya.

Nə dini yox, nə imanı,
Rəhm etməyə yox gümanım.
Ölsəm, yerə axan qanı,
Öz başıma yaxar dünya.

Kiminə vay qismət edər,
Gözünü qan-yaşla didər.
Kimi ilə yallı gedər,
Üzünə xoş baxar dünya.

Ümid qəlbə nur saçanda,
Qurtulmağa yol açanda,
Sevinc mənə yan qaçanda,
Gülər, başa qaxar dünya.

Talamışan bəxti, varı,
Ayırmışan “Gün”dən yarı.
Güçüm çatmır, ta ilqarı,
Xəyalımdan çıxar, dünya.

1999

MƏNİM BEŞDAŞIM

*Bu qız göz yaşıyla beşdaş oynayır.
Islam.*

Danlaq etdin, sözündən,
Söndü həyat gözümdə.
Dözəmmədi dözüm də,
Güç eylədi göz yaşa –
Göz başladı beşdaşa.

Beşdaş oyununda mənim beş daşım,
Könlümə süzülən göz yaşı oldu.
Hakimlik eyləyən dərdli yaddaşım,
Peşiman-peşiman saçını yoldu.

Sözlərin beşdaşa çəkdi gözümü,
“Daş”lar yaratdilar durna düzümü.
Şırımlar bürüdü, çapdı üzümü,
Cücərən sevincim qönçəli soldu.

“Daş”lar nikbinliyi məndən yan atdı,
“Daş”lar ürəyimi yaman qanatdı.
“Daş”lar bircə şeyi mənə anlatdı –
Kədər gedəcəyim əbədi yoldu.

2000.

OLMAYIB

Yaxşı deyənlərə çox yaman deyib,
Taledən kamını alan olmayıb.
Tərslik eyləyənlər tərs sillə yeyib,
Bir dildə-damaqda qalan olmayıb.

Hökmlə, fitnəylə kimi ucalıb,
Belə “ucalardan” kimi güc alıb,
Həyat yollarında axır qocalıb,
Dünya, hansı işin yalan olmayıb?

“Mənəm” deyənləri salıb atından,
Keçirib zülmünün neçə qatından.
Ötürüb içəri, əcəl, qapıdan,
Köçünü əbədi salan olmayıb.

2000.

Arxamca su səp ana,
göz yaşı yox.
Belə qərib-qərib baxma, ana,
övladın çıxdaşı yox...
Həmişə dilini,
gəl, alqışla aç.
Onsuz da uğur diləmirsən,
barı
qarğışdan qaç.

Xeyir-duançün quru torpaqtək susuzam,
qurban olum!
Qarğışının hürküsündən yuxusuzam,
qurban olum!

2000.

DAĞ CIĞIRLARI

Cığırılar yuxuma gəlir,
Cığırılar bağrimi dəlir.
Nə günə baxır, nə aya,
Necə sığır çarpayıya?

Dağların boynuna öz yarı kimi,
Qolunu dolayıb, dağ cığırları.
Yamacın qoynuna nigarı kimi,
Qısılıb, uuyub, dağ cığırları.

Bu dağ cığırları burum-burumdu,
Deyirsən, saçına oxşayır, bir az.
Yıxılıb dururam, tale yolumdu,
Sonunda durubdu, arzuyla muraz.

Bu dağ cığırları kəmərim olub,
Sehrlə açılır, sirlə bağlanır.
Bulud çətirimin gözləri dolub,
Su səpir dalımca – gizli ağlayır.

Cığırılar təpədən keçirir məni,
Gah bulud üstünə çəkib qaldırır.
Zirvədən seyr etdim dumani, çəni,
Qaya heyrətimin bağrını yarır.

Kimsə yol görəndə, mənim yuxuma,
Cığırılar girirlər – dağ cığırları.
Bəlkə ağız bütər desəm çoxuna...
Çəkinmə, a ruhum, qalx cığırları!

2000.

QAÇQIN

Aran düzü, dağ adamı, isti yay...
Tale yazan əyri yazıb yazını.
Allah, bumu qismətinə düşən pay?
Görəcəkmi o, yurdunun yazını?

Çoban-çoluq qəflə-qatır düzülüb,
O dağlara, yaylaqlara qalxardı.
İnsan seli axınından cığırlar,
Ayağına səf-səf xalxal taxardı.

Qarmı düşdü aylarına, ilinə?
Olunmadı bəndə verən dərddən hifz.
Həsrətə bax, əli çatmır elinə,
Vətənində qoyulubdu vətənsiz.

Çox igidlər gedər oldu, gəlmədi.
Anaların gözündə yaş sel oldu.
Yurd ağrısın duymayanlar bilmədi,
“Qaçqın” adlı el çöllərə qovuldu.

2000.

GÜMAN OLMUŞAM

Yenə gözlərimə qəm ələnibdir,
Yoluma duman, çən səpələnibdir.
Yenə dəli könlüm ləpələnibdir,
Sakitkən dalğalı ümman olmuşam.

Kiçik qayıq kimi düşmüşəm nəhrə,
Ümidim qalmayıb çıxam səhərə.
Ürək əsir düşüb acı qəhərə,
Inamkən, şübhəli güman olmuşam.

Qəlbimə bir həzin kədər çökübdür,
Könlümə bir yurdsuz ələm köçübdür.
Bu ələm bağımı didib, sökübdür,
Alovsuz, ocaqsız yanın olmuşam.

2000

HARADA QALIBDI MƏRDLİYİN, DÜNYA

Hələ şeytandardır dünyanın oxu,
Namərd kölgəsinə siğınır çoxu.
Puldu allahları, qanan yox, “yox”u,
Harada qalibdi mərdliyin, dünya?

Kim ki, bir azacıq vəzifə alır,
Onda nə mürüvvət, nə urvat qalır.
Qəlbində qisas, kin yurd-yuva salır,
Harada qalibdi mərdliyin, dünya?

Hələ ki, yüyrəkdir şərin boz atı,
Qaraçuxasıyla igidlər yatıb.
Təpəgöz aldadır daha, Basatı,
Harada qalibdi mərdliyin, dünya?

Xeyirxah əməllər böhtana əsir,
İnsanlıq görəndə hamı səksənir.
Haqlının yolunu nahaqlar kəsir,
Harada qalibdi mərdliyin, dünya?
Hələ çoxmu yatar mərdlərin, dünya?

2001.

DAĞLAR

Dağlar, yenə dərələrin,
Sellər axıb, yuyurmola?
Çəmənlərin, çiçəklərin,
Bızsızlıyi duyurmola?

Ağacların bar alıbmı?
Yarpaqları saralıbmı?
Zirvələrin qar alıbmı?
Yaylaqların soyuyurmola?

Yar, xatirələr seçməyə,
Qonşu çəpərdən keçməyə,
Buz çeşmədən su içməyə,
Dizin yerə qoyurmola?

2001

XOŞ GƏLDİ

Talış dağlarının anası, duman,
Nisgilli qəlbimə xoş gəlir, yaman.
Burda çeşmə suyu zəhərsə, güman,
Zəhəri könlümə xoş gəldi, gəldi.

Burda cığır ayrı, çəhlim ayrıdı,
Burda taleyindən kimlər yarıdı?..
Burda ürəyimi kədər sarıdı,
Kədəri könlümə xoş gəldi, gəldi.

Tanrı, verib, sonra alan tanrıymış,
Verəndə də qəsdi tamam ayrıymış.
Bəxt qəhərdən “bəs” deyincə yarımyış,
Qəhəri könlümə xoş gəldi, gəldi.

2001.

ÖZÜMƏ TƏSƏLLİ

Hər şey yaxşı olacaq...
Gedənlərin gələcək,
Itirdiklərin tapılacaq.
Ürəyin qan ağlamayacaq.

Ümidin
sarımsağlı dəsmal bağlamayacaq
başına.

Ömrün
havada uçuşan
payız yarpaqlarına dönəməyəcək,
Küləklə sovrulmayacaq.

Hər şey keçəcək,
ağrılar unudulacaq.

Yaman günün ömrü azdı,
qışdan sonra gələn yazdı.
Nağıl kimi..

Döz bir az,
ölməyə tələsmə.

2012.

Atamı itirdiyimdə
anamdan başqa
heç kimi,
heç kimi sevmərəm – dedim.

"O" gəldiyində
"atadan-anadan yar şirin olur" –
fikirləşdim.

Uşaqlarım doğulduğunda
"bala dadı, bal dadı",
Uşaqmış ən böyük sevginin adı –
düşündüm.

Tıq-tıq-tıq...
– Oğlum, qapını aç,
Atan gəldi.

2012

ÜRƏYİMLƏ SÖHBƏT

Yadındamı? –
Sənə baxan kardioloq,
dəqiqədə
yüz iyirmi dörd dəfə döyünməyindən
narahat görünürdü?!
Sənsə, afərin...

Bu halın
mənim normal vəziyyətim idi.
Gülümsəmişdim...

Bu həkim,
hardan bilsin?
Hardan-hara,
kimlə,
necə gəldiyimi?
Gündə neçə yol
yenidən doğulub –
neçə dəfə öldüyümü?
Sən dözümlü ürəksən...

Çəkdiklərinə tab etməyib,
Qalxanvari vəz,
onkoloji diaqnozla,
cərrah neştərində can verəndə
Sən ciyərli çıxdın, ürəyim.
Dəqiqədə,
yüz iyirmi dörd dəfə döyünsən də...

Yadındamı? –
Əməliyyat öncəsi,
palatada qarıların söhbəti:
– Yaziq,
bu yaşda,
belə xəstəlik....

Sən:
– Gup-gup, gup-gup!
– Şöbə müdürü özü əməliyyat edəcək?
– Bəli!
– Gup-gup...!
– Onun əli yüngüldür.
Burdan hamı salamat gedir.
– İnşallah!
– Gup!

== Ayrılan yolların nəğməsi ==

– Nə olsun, burdan çıxırıq salamat,
Üç ay sonra
ruhumuza çəkirlər salavat.
– Gup-gup, gup-gup, gup-gup!

İndi

hər payızı ötürəndə,
Yaza ümidim artır,
arada qış olsa da.

Çünki,
sənə inanıram, Ürəyim,
Dəqiqədə,
yüz iyirmi dörd dəfə vursan da...

2012

DOSTUMA

Ay mənə "yaz-yarat!" söyləyən dostum,
Mənim iş otağım mətbəx odası.
"Susqun" olmağima göynəyən dostum,
İmzamı arama daha, qadası...

Sorus, salatların növünü, sayım.
İndi mən hardayam, nəzm harda, atam?!
Fəsəlimi salım, yuxamı yayım...
Könlü boran alıb, bu qarda atam.

Dolmanın yanında dovğası gərək
Plovun yanında turşukababı.
Gərək hazır ola bug lavaş-çörək,
Olsa tikə kabab və narşərabı.

Qablar, qazançalar gülümsədikcə,
Bəxtin donan üzü gözümdən çıxır.
Qaşıqlar, çəngəllər üzə gəldikcə,
Dözüm haray çəkir, sözümü yixır.

İndi bıçaq sətir, çomçə rədifdi,
Boşqablar, tavalar bəndlərim olub.
İsti su, soyuq su bir qoşa hərfdi,
Miz açmaq poetik fəndlərim olub.

2013.

Ana, yenə nağıl söylərmisən? –
deyən qızım.
Nə nağıllar var həyatda...
aldadanlar,
aldananlar öz yerində...
Qəlbə qənim yağılar var həyatda...
Nağılmı söyləyim...

Günlərin birində,
Uzaq buzlar ölkəsində,
Həyata küskün birinə
bir işiq doğdu qeybdən:
– Bəsdir gecələrə büründüyüն,
Sənə gündüzü gətirdim. – dedi.

Əvvəl karıxdı,
duyduqlarına inanmadı.
yan durdu,
kənar gəzdi,
sonda Nura qanad gərdi,
Gündüzə tələsdi Ay.

Könlündə
çiçəklər açdı, Gül üzlünün.
Səmasından
qara buludlar çəkildi, Gecə gözlünün.

Nura aşiq ürək
döyündükcə
eşqi böyüdü,
böyüdü...
böyüdü...
Dünya dizindən gəldi ona.
Qəfil...
– Lord Rallmı gəldi, Ana?
– Ah, gözəl qızım...
Lord Rall gəldi
qara buludlarıyla...
Qaraldı gündüzlər
güldü gecələr.
Yenidən başladı
Yaşama küskünlüklər...
– Kövrəlmə, Ana,
keçər, bu da keçər...
– Keçərmi, görən?

2013

YUXULARINA GƏLƏCƏYƏM



== Günay Səma Şirvan ==

YUXULARINA GƏLƏCƏYƏM

Yuxularına gələcəyəm, gözlə məni...
Şirin-şirin yatdığını vaxtlarda,
narahat günlərində,
rahat, qəmli günlərində – sevinc bəxş etmək üçün,
Yuxularına gələcəyəm!

Nə qədər məndən kənar qaçsan da,
uzaqlaşsan da,
lap okeanın o tayına getsən də –
yəni yatmayacaqsan?
Yatan kimi,
ürəklərə ox sancan kirpiklərini yuman kimi,
Yuxularına gələcəyəm!

Ola bilsin sorușasan: – Nədən bu qədər israr edirsən
röyamdan çıxmamaqda?
Onda dinlə: – ömrümüzün ən gözəl, şirin,
mənalı günlərini
yaddan çıxarmağa haqqın yoxdu sənin.
Bunları unutmağa qoymamaq üçün
Yuxularından əl çəkməyəcəyəm!

Reallıqda, sənə mənim qədər uzaq olacaq ikinci
bir adam ola bilməz!
Qovuşmağımız isə qiyamətdə də düzələn iş deyil.

Bunu sən də bilirsən,
mən də.

Bilə-bilə də əriyirik bu dərdin içində.
Ovudulmaz qəlbimizlə,
Sındırılmış bəxtimizlə ayrılmışıq biz.

Deməli, səhərlər: "Sabahın xeyr!",
Axşamlar: "Gecən xeyrə qalsın!" sözlərini
kəsə bilməz
qayçı dodaqlarımız.
Bəs röyalar?...
Orada bizə kim mane ola bilər?...
Elə ona görə də –
Itirilmiş günlərimizi;
Ötən gəncliyimizi yaşatmaq üçün,
Yuxularına gələcəyəm!...
Gözlə məni!

1998.

SƏNİN BAXIŞIN

Niyə sənin baxışın hüznlüdür bu qədər?
Gözlərində görünən qəmmidir, qəhərmidir?
Bəlkə taleyimizi əyri yazıbdır qədər,
Yanağını solduran, qəlb üzən kədərmidir?

Mən sənin baxışında ilk sevgimi tapmışam,
Məhəbbətin önündə zəka yolun sapmışam.
Arzumçün köhlənimi xəyallara çapmışam,
Səadətim xülyamı, sonluğu hədərmidir?

Bəlkə yanılıram mən, vədə verir baxışın,
Bəlkə bulud alıbdır, tökər gözün yağışın.
Bəlkə qorxudur səni eşq yolunun yoxusu,
Sonumuz zülmət gecə, ya nurlu səhərmidir?

1998.

SONUNDA

Varlığımıla vurulmuşdum mən sənə,
Kənar gəzdin, ayrı durdur sonunda.
Ayrılında sandım dünya – məngənə,
Pak sevgimi daşa vurdun sonunda.

Nə günahın sahibiydim, bilmədim?!
Gözüm tökən qanlı yaşı silmədin.
Bircə dəfə ürək dolu gülmədim,
Əğyarımla fitnə qurdun sonunda.

Indi həsrət, hicran olub yarımız,
Talan olub sevgi adlı varımız.
Bülənd olub göyə ahu-zarımız,
Öz səhvini barı gördün sonunda?

1998.

GÜNAHIMSAN

Sənsən mənə mehri qıyan,
Sənsən məni “mən” eyləyən.
“Gəl, həyatı bəyən!” – deyən,
Ümid dolu sabahımsan.

Sən ömrümün gərəyisən,
Fərəhisən, bəzəyisən.
Həyatımın özəyisən,
Heyif, bu gün sən ahımsan.

Sən, ağ atlım, harayımsan,
İç dünyamsan, qəlb hayımsan.
Fəqət, qəbahət payımsan,
Günahkaram – günahımsan.

1999.

SƏN MƏNƏ YAZMA GƏL MAHNILARINI

“*Mən sənə yazmırıam mahnılarımı*”

X.Türkay.

Gördüyün yuxular yozulmayıbsa,
Vüsəl alnimizə yazılmayıbsa,
“Qara gün” bəxtimdən pozulmayıbsa,
Sən mənə yazma gəl, mahnilarını.

Sən uca dağlarda zirvəsən, dinlə,
Enişdə durmuşam mən, həsrətinlə.
Söyləmə:-“gözlərəm yolunu illə”,
Sən mənə yazma gəl, mahnilarını.

Köhnə dəyirmandı bu qoca dünya,
Saldı ikimizi bir borca, dünya.
Bizi qarğıyıbdı, yaxşıca, dünya,
Sən mənə yazma gəl, mahnilarını.

Bu gidi dünyanın torlu işləri,
Bizi sehirləyən sırlı işləri,
Açıdı başımıza dürlü işləri,
Sən mənə yazma gəl, mahnilarını.

Neçə buz yolları keçdik səninlə,
Cüt ömrə arzular seçdik səninlə.
Heçliyə çevrildik, heçdik səninlə?
Sən mənə yazma gəl, mahnilarını.

Bu sıniq könlümün səndin məlhəmi,
Tapa bilməsəm də sən tək məhrəmi,
Çalış unutmağa eşqimi, məni,
Sən mənə yazma gəl, mahnilarını.
Daha mənə yazma, mahnilarını.

1999.

AĞLAMA

Bulaq kimi çağlama,
Eşqimə qəm bağlama,
Könlümü al, dağlama,
Sənə qurban, ağlama!

Bu necə göz yaşıdı?
Bəlkə bu söz yaşıdı?
Bir təhər döz, yaşadım,
Sənə qurban, ağlama!

Ömrünü vermə bada,
Bəxtini vermə yada.
Günayı salma oda,
Sənə qurban, ağlama!

1999

GƏL YADLAŞAQ

Bu dostluqdan xatirələr qalacaq,
Bu vüsalın yerin hicran alacaq.
Saçımızı həsrət yeli yolacaq,
Gəl yadlaşaq – gec-tez belə olacaq.

Qoy gözlərim öyrəşməsin gözünə,
Ayrılığı dərd eyləmə özünə.
Bir balaca yer saxlayaq dözümə,
Gəl yadlaşaq – gec-tez belə olacaq.

Əllərini tutammadım əlimlə,
Qərq oluram göy sularda gəmimlə.
Çıxış yoxdu geriyə bir dönümlə,
Gəl yadlaşaq – gec-tez belə olacaq.

Sovuşmadıq tələsindən fələyin,
Qovuşmadıq ucbatından kələyin.
Başım dəydi qəm daşına hənəyin,
Gəl yadlaşaq – gec-tez belə olacaq.

1999.

BİZİ BİR AZ GÖZLƏ DƏNİZ

Sevgimizlə sarışarıq,
Dalğalara qarışarıq,
Səninlə biz yarışarıq,
Bizi bir az gözlə, dəniz!

Ləpələrin şeir toxur,
Min şövq ilə nəğmə oxur.
Mehin ətri ətir qoxur,
Bizi bir az gözlə, dəniz!

Biz işıqlı gələcəyik,
Haqq yolunda öləcəyik.
Haqla bir gün dönüb geri,
Sahilinə gələcəyik,
Səsimizi izlə, dəniz!
Bizi bir az gözlə, dəniz!

1999.

MƏHƏBBƏTİNDİR

Sevgi dənizində üzən könlümün,
Sahili, limanı məhəbbətindir.
Bu “haqq sevgisi”nə qəfil dönümün,
Tək dini-imanı məhəbbətindir.

Alışan ürəyim buza dönəndə,
Sənsiz gur çırağım sankı sönəndə,
Üstümə təkliyin çəni enəndə,
Yeganə gümanım məhəbbətindir.

Mənəm saf eşqinə tərəf durmayan,
Duyguna, hissinə hədəf durmayan.
Sevginə bağışla, qaçma, durma yan,
Qurulan divanım məhəbbətindir.

1999.

MƏNİ İTİRMƏKLƏ

Bu necə yaşantı, ömür-gün imiş,
Bu həyat ömrümə bir sürgün imiş.
Adım ürəyindən didərgin imiş,
Nə tez eşq qəminə dözümdən oldun?

Sevgin pak deyilmiş, axır qaraldı,
Qalayın töküldü, tez paxır aldın.
Bilmədim sonunda kimlərə qaldın?
Məni itirməklə özündən oldun.

1999.

AYRILIQ MƏNDƏN DOYMUR

Gülüm, sən tərəf gəlim?...
Vüqarım hələ qoymur.
Sanma o saf, o ülvi,
Sevgini qəlbim duymur.
Qarğışa gəlsin görüm,
Ayrılıq məndən doymur,
Vüsəl qapımı döymür.

Bəlkə elə bilirsən,
Hicran bağımı oymur?..
Bu sevdalı üzəyim
Yaddı, vəslinə uymur?...
Qarğışa gəlsin görüm,
Ayrılıq məndən doymur,
Vüsəl qapımı döymür.

1999.

YUXUYMUŞ DEMƏ

Gecə otağıma qonaq gəlmişdin,
Görüşdük illərin həsrətlisitək.
Üşüyən ruhuma qucaq gərmişdin,
Qızındıq xoşbəxtlik fürsətlisitək.

Vüsəl badəsindən sevgi dadaraq,
Bəxtin töhfəsindən sərxoş olmuşduq.
Həsrəti, hicranı yada sataraq,
Vəslin sevincindənbihuş olmuşduq?..

Dan yeri bir kirpik gec açdı gözün,
Bizi ayırmağa qıymadı səhər.
Hələ deyilməmiş qalırdı sözün,
Gecə yaxasında düyməydi səhər.

Orda bir mən idim, bir də ki, “şah”ım,
Arada uzaqlıq yox imiş demə.
Ayıldım... otağı bürüdü ahım,
Daddığım səadət yuxuymuş demə.

1999.

SƏNSİZ

Sevgi – yol, keçəmmirəm,
Düz yolu seçəmmirəm.
Bəxt biçin, biçəmmirəm,
Sənsiz.

Kədəri ata bilməm,
Gecələr yata bilməm.
Arzuma çata bilməm,
Sənsiz.

Dərd yüklü qara köçəm,
Yoxluğam, sanki heçəm.
Zindandır mənə gecəm,
Sənsiz.

Əriyər, qalmaz közüm,
Kor olar, görməz gözüm,
Günayam, necə dözüm?
Sənsiz.

1999.

GÜLÜM

Bu aylı gecədə ulduzlar nəmli,
Sevdalı ürəyim ulduzdan qəmli.
Bu təklik, tənhalıq sənliyə tənmi?
Sənsiz kədər yüklü karvanam, gülüm,
Mən qəm karvanına sarvanam, gülüm.

Badalaq vuranlar dövrəmdə dolu,
Kölgələr bürüyüb sağımı, solu.
Dumandan don geyib vüsalın yolu,
Sənsiz sökülməyən bir danam, gülüm,
Kərəmin odunda yananaam, gülüm.

Gözündən qaranlıq alıb bu gecə,
Mənimtək xəyala dalıb bu gecə.
Səni ürəyimə salıb bu gecə,
Sənsiz itirilmiş gümanam, gülüm,
Zülmət gecələrə tavanam, gülüm.

1999.

ÇAXMA BELƏ

Qulu olum gözlerinin,
Gəl arxamca baxma belə.
Vurğunuyam sözlərinin,
Aşıqini yaxma belə.

Yaz ömrümü payız etmə,
Görünüb də gözdən itmə.
Kənar gəzmə, uzaq getmə,
Hicran sarı axma belə.

Bulud alıb asimanı,
“Günəşim” gəl qov dumani.
Qəmə büküb sən Səmanı,
Şimşek kimi çaxma belə.

1999.

BİR AZ

Gözəl, hanı de ilqarın?
İncidirsən məntək yarı.
Könlün qırıb vəfadaların
Əşyarımla gülmə bir az.

Çətin günün ömrü azdır
Taleyini mənə yazdır.
Mənim sevgim əlvan yazdır,
Yazı gülsüz bilmə bir az.

Üz tutduğun o yol heçdir,
Demirəm ki, dönmək gecdir.
Sevgi yolun kimlə keçdin?..
Ürəyimi dəlmə bir az.

Şübhələrlə cəngdə başım,
Bitməyibdir qəlb təlaşım.
Nur çeşmənin büllur yaşın
Gözlə gülüm, silmə bir az.

1999.

CÜT KEÇMƏKÇÜN

Gəl, hicranın ocağından,
cığır açaq uzaqlara.

Gəl, həsrətin qucağından,
çixıb, qaçaq uzaqlara.

Gəl, qoymayaq toxunsunlar,
Eşqimizin haqlığına.
Böhtan toru toxusunlar,
Sevgimizin paklığına.

Gəl, yox olaq əsən yeldə,
Gəl, kükrəyək coşan seldə.
İnanıb bu eşqə el də,
Qınamasın bizi bir də.

Dəli könül, qorxma belə,
Əl götürmə mətinlikdən.
Düşmən bağın oxla belə,
Cüt keçməkçün çətinlikdən.

1999.

İNDİ

Sənsiz xiffət çəkir bu dağ, bu dərə,
Qurudub suyunu bu arx, bu bərə.
Atıb incikliyi dur, gəl bu yerə,
Bu qəm haraylını yada sal indi.

Yandırır Günəşİ ahu-fəğanım,
Eşqin atəşinə kül olur canım.
Bir belə möhnətə necə dayanım?
Hicran dənizində ada sal indi.

“Yaş ötür” – söyləyir, hər yoldan ötən,
Mənə tənə edir tanıyan, yetən.
Sən gəlsən, bu sözlər tükənər, bitər,
Gəl, rəqib ordusun oda sal indi.

1999.

ÇAĞIR, BİR DƏ GƏLİM, DAĞLAR

(*Lerikdən ayrılarkən*)

Yolların var dolanc-dolanc,
Babagilin ulu inanc.
Səndən doyarmı məntək ac?
Çağır, bir də gəlim, dağlar!

Bir tarixdir, Gəlinqayan,
Baxammadım ondan Aya.
Gəl, lütf elə gələn yaya,
Çağır, bir də gəlim, dağlar!

Bu dərədən keçmək üçün,
Buz bulaqdan içmək üçün.
Ömrü eşqlə biçmək üçün,
Çağır, bir də gəlim, dağlar!

O, “sevirəm”- desə mənə,
Nə söyləyim? – de sən mənə!
“Dağlar qızı” desən mənə,
Çağır, bir də gəlim, dağlar!

Bata bilməz boran mənə,
Pərdə çəkməz toran mənə.
Hirslənsə də Aran mənə,
Çağır, bir də gəlim, dağlar!

1999.

* * *

Xatırən boylanır sakit dənizdən,
Sahilin qumuna cüt düşən izdən.
Məhəbbət nəğməsi oxuyur bizdən,
Çırrınan dalğalar, üzən ləpələr.

1999.

DÖZƏMMİRƏM AYRILIĞA

Sənsiz günüm geyib qara,
Həsrət məni çəkib dara,
Allah, əlim yetmir yara,
Dözəmmirəm ayrılığa.

Fələk, eylə insaf mənə,
Beşik etmə qəlbə qəmə.
Bürümüsən zülfü dənə,
Dözəmmirəm ayrılığa.

Ayrılığın dağdan ağır,
Qəm qəlbimə atəş yaxır.
Hicran yetər sona axır?
Dözəmmirəm ayrılığa.

1999.

OYY...

*Saçın ucun hörməzlər,
Gülü qönçə dərməzlər,
Səni mənə verməzlər.*

(“Sarı gəlin” xalq mahnisindən).

Bu ev verməz sənə qızın,
Necə qırım nəslin buzun?
Bu sevdada qovğa uzun,
Qovğayla eşq hörməzlər, oyy...

Eşqlə qəlbdən yaralıyam,
Sarı bülbül harayıyam.
Çıxış yolu arayıram,
Bu yolları görməzlər, oyy...

Düşüncələr üzür məni,
Məskənidir könlüm qəmin.
Oxuyarlar “Sarı gəlin” –
“Məni sənə verməzlər”, oyy...

1999.

ARAMIZDAKILAR

Deyəsən, qismətin, “yazın” deyiləm,
Bəhrəli payızın, yazın deyiləm.
Zülmünə dözdüyün nazın deyiləm,
Aramızda dağlar boyda dağım var.

Əllərimə toxunurdun, çəşirdim,
“Vəfalına vəfali ol!” – tapşırdın.
Əhd badəsin öz əlimlə aşırtdım,
Aramızda dünya boyda yağım var.

Ümidsizlik pərdəsidir gözlərim,
Susdurulan eşq səsidir gözlərim.
Qan-yaş tökür dərdə əsir gözlərim,
Aramızda Aran boyda ağım var.

1999.

ÇIXAR MƏNİ ÜRƏYİNDƏN

Yollarımız ayrılibdi,
Qismətimiz ayrılıqdi.
Bizi tale ayıribdi,
Çıxar məni ürəyindən!

Bir alovə sardı bizi,
Ayrı yollar aldı bizi.
Həyat ayrı saldı bizi,
Çıxar məni ürəyindən!

Günahkarsan ac eşqinlə,
Olammadım tac, eşqinə.
Zərdüşt andı, od eşqinə,
Çıxar məni ürəyindən!

1999.

OLARMI?

Günahımmış sevmək, demə,
Deyirlər ki, “gəl, qəm yemə!”
Bu ağrımı deyim kimə?
Dözən olarmı?

Kim deyir ki, yovuşmadıq?...
Yuxulardan sovuşmadıq.
“Qan görmüşdük”, qovuşmadıq,
Yozan olarmı?

“Ürəyimdən çıxır” – yalan,
Ləl eşqimi edir talan.
O özündə itir, aman!
Sezən olarmı?

1999.

MƏNİ YOL YOLDAŞI GÖTÜR ÖZÜNƏ

Bilirəm, bu yolun yükü ağırdı,
Əmin ol məndəki dəmir dözümə.
Baxma ki, görünüşüm belə, fağırdı,
Məni yol yoldaşı götür özünə!

Yanır yavaş-yavaş bu şam ömrümüz,
Nur ilə alışır axşam ömrümüz.
Aydın səhərlərə aşar ömrümüz,
Məni yol yoldaşı götür özünə!

Lal süküt harayı, boğulan səsim,
Sevincdən, fərəhdən ver, bircə kəsim.
Bu yolu getməyə yox özgə kəsim,
Məni yol yoldaşı götür özünə!

Keçərəm səninlə aranı, dağı,
Güç gəlməz heç zaman bizə bir yağı.
Salmaqçın səhrada sən sevgi bağı,
Məni yol yoldaşı götür özünə!

2000.

DƏNİZDƏ

*Xəzərin sahilində, daşın çökəyində,
axşamın dalğası bir ovuc su saxlamışdı...*

Dəniz kənarında daş,
Sahilə qoymuşdu baş.
Onun gözlərində yaş,
Donmuşdu, bəxtim kimi.

Ötüşən ləpələr onu yuyurdu,
Baş qoyub diz üstə o uyuyurdu.
Qəzəbli dalğalar daşa qayırdı.
Ayrılıq nəğməsi oxuma, dəniz!
Sevənlər qəlbinə toxunma, dəniz!

Sahilə atılıb, yerdən ayrılib,
Yaşı gözdə donub, qəmdən bayılıb.
Bu acı hicrandan bağrı yarılib,
Aşıqə ağılar oxuma, dəniz!
Sevənlər qəlbinə toxunma, dəniz!

2000.

BİLMİRƏM

Hami baxır, sual süzüb gözündən,
Nədən olub sevgimizin gözü nəm?
Nə söyləyim bu “millətin” sözünə?
“Gün, ay ötür” – deyir hər kim, dinmirəm,
Mən onlara nə söyləyim, bilmirəm?!

Bu sevginin doğması nə, yadı nə?..
Bu sevdanın tamı nəydi, dadı nə?..
Bu istəyin qisməti nə, adı nə?..
“Hə, yay ötür” – deyir hər kim, dinmirəm,
Mən onlara nə söyləyim, bilmirəm?!

2000.

BƏXTİMƏ BAŞDAŞIYAM

O gün ki, könlümə baş saldı sevgi,
Bəlalı başıma daş saldı sevgi.
Gülən gözlərimə yaş saldı sevgi,
Əritdi gülüşü yaş, gilə-gilə.

Gördün eşq odunda mən bir naşıyam,
Dedin:-Bu sevdanın mən daş-qasıyam.
Bilmədin bəxtimə bir başdaşıyam,
Etdin dəndlərimi faş, bilə-bilə.

Kəsib yağı bulud yenə göy üzün,
Üzüqara günlər qəlbimi üzüb.
Dərdi dəfn eləyib, əzabı əzib,
Yol tapa biləydim kaş, gülə-gülə.

2000

RESEPTƏ “VÜSAL” YAZ

Nevropatoloq Xaləddin həkimə

Aşıqə bu dövran, zəmanə yarmı?
Necə sakit olum, dözüm, ay həkim?!
Mənim dərdlərimin dərmanı varmı?
Heç tapa bilmirəm çözüm, ay həkim!

Yamanca çoxalıb bu eniş-yoxuş,
Divin işiq gələn evi görünmür.
Yazı da, yayı da udub boran, qış,
Mənim “bəxt ulduzum Sevil” görünmür.

Baxma ki, gülürəm, ürəyimdə qəm
Özünə əbədi lövbər salıbdır.
“Sevginin varıdır gözlərimdə nəm”,
Mənim gözlərimi əsir alıbdır.

Həsrətdən, hicrandan xəstə düşənə,
“Ekstrakt-valerian” nə edər, həkim?
Fələyin qurduğu qəsdə düşənə,
Dərman çarə etməz, yan gedər, həkim!

Əsəb dözə bilməz, əsəb daş deyil,
Mən başqa dərdliyəm sez, aman həkim!
Gözüm qan ağlayır, axan yaş deyil,
Reseptə “vüsəl” yaz, tez, aman həkim!

2000

TAPDAMAYIN ÇİÇƏKLƏRİ

Ayaq altda qalan çiçək,
Ləçəkləri talan, çiçək,
Ətir saçmaz, ağlar ləçək,
Tapdamayın çiçəkləri!

Gedər gəlin qucağında,
Lal eyləyər qucağı da.
Qönçə vaxtı, tər çağında,
Tapdamayın çiçəkləri!

Bitib sevgi kölgəsində,
Ah göyərir nəfəsində.
Çiçəklər eşq həvəsində,
Tapdamayın çiçəkləri!

A üstünə ayaq basan,
Qəlb qırmaqdən çəkin, usan!
Allah, necə qandırasan?
Tapdamayın çiçəkləri!

Bir gün özüm dərəcəyəm,
Ona sevgi hörəcəyəm,
Səvgilimə verəcəyəm,
Tapdamayın çiçəkləri!

2000.

Dəniz – sevənlərin göz yaşı.
Qaya – sevgilərə baş daşı.

Çırpılır baş daşlarına,
göz yaşları.
Yuyulur göz yaşlarında,
baş daşları.

Deyirlər, il-ildən artır
dənizin suyu.
Sahili köksünə dartır
dənizin suyu.

Bəlkə, il-ildən artır,
nakam sevgilərin sayı?..
Bəlkə, boran, qar alır,
neçə ömrün yay payın?..

Yaman artır, il-ildən,
sahildəki, baş daşları.
Çoxalır, sahilə can atan,
onu köksünə dartan,
göz yaşları.

2000.

MƏNDƏN

Çoxdandi gəlməyir de, kimin səsi?
Söylə, sədasını kim kimdən kəsib?
Yenə aramızda hicranmı əsib?
Niyə “sorağını kəsibsən məndən?”

Həsrətdən hər günüm ilə dönübdü,
Ürəyim köklənmiş telə dönübdü.
Daşıb göz yaşlarım, selə dönübdü,
Bəlkə söyləmirsən, bezibsən məndən?

Eşqini, sevgimi aləmə yaydın,
Bir zaman səninçün Günəşdim, Aydim.
Nədən Günəşindən belə tez döndün?
Yoxsa, bir yamanlıq sezibsən məndən?

2000.

AYRILAN YOLLARIN NƏĞMƏSİ

Ayrılan yolların nəğməsi mənəm,
A bulud, gözünü niyə sıxırsan?
Ayrılan yolların nəğməsi – qəməm,
A sevinc, özündən niyə çıxırsan?

Dərdə eyləyərdi sipər sinəni,
Eşqlə susdurardı qafıl dinəni.
Bəlkə o unudub eşqi – dünəni,
A könül, nə hicran üstə yixırsan.

Qovuşan yollara sindi qəlbimiz,
Ayrılan yollardı indi qəbrimiz.
Gözünü giriyan etdi səbrimiz,
A səbrim, nə yaman yola baxırsan.

Ayrılan yolların nəğməsi qərib,
Nəğmələr örəpəyin yollara sərib.
Yeddi il gözlədim, gəlmədi Qərib,
A vusal, gözünü yoldan yiğırsan?

Nəğmələr izləyir addımbaaddım,
Nəğmələr qoymayıñ yan addım atım.
Qəmə könül verib, ələmə batıb,
A dünyam, dünyaya necə sığırsan?

2000.

MƏN SƏNƏ ÇƏKİLMƏZ DƏRD VERDİM

Bir dünya ahına batıb, gedirəm,
Ruhuma ruhundan qatıb, gedirəm,
Hamını, hər şeyi atıb, gedirəm,
Mən sənə çəkilməz dərd verdim, gülüm.

Gülən gözlərinə qəm bağışladım,
Saçına ağ dəni mən bağışladım,
Gözümdən gözünə nəm bağışladım,
Mən sənə çəkilməz dərd verdim, gülüm.

Ömrümə bir acı ruzigar doldu,
Eşqimin yaz günü dönüb qış oldu.
Gizlicə boy atan ümidim soldu,
Mən sənə çəkilməz dərd verdim, gülüm.

Bu qara taleyin mənə qəsdi nə?..
Elə hey vurnuxur – durub qəsdimə.
Zəifəm, gücsüzəm – sanma qəsd ilə,
Mən sənə çəkilməz dərd verdim, gülüm.

2000.

Kaş bütün ayrılıqlar,
Yuxulara dolaydı.
Ordaca çiçək açıb,
Oradaca solaydı.

Kaş bütün ayrılıqlar
Tək yuxuda olaydı.
Gördüyüümüz yuxular,
Yuxuda da qalaydı.

2000

HAQQIN YAZISI

Yenə xəyal kimi gəldin ömrümə,
Yenə ümidlisən eşqə dönümə.
Baş vurub sordunmu viran könlümə,
“Qayıdib sevgimdə azasımışan”?

Mən sənə taleyin istehzasımı,
Sən mənə dərdlərin intəhasımı?
Döndərib cəhdinlə ömür yasımı,
Haqqın yazısını pozasımışan?

Mənsiz günlərində “ürək yemisən”
Neçə yol canıma “qurban” demisən.
Öldürüb gözümdə yaşı, nəmi, sən,
Kədərin qəbrini qazasımışan?

Olsun ki, qol-boyun ruhumuz olub,
Ayrılıq daima qorxumuz olub.
Bizi qovuşdurən yuxumuz olub,
Yuxunu həqiqət yozasımışan?

2000.

NAHAQ ÜZÜLMƏ

Mənimlə bir məsum körpə olursan,
Elə bil illəri yaşamamışan.
Elə boşalırsan, elə dolursan,
Elə bil buludu başa salırsan.

Ürəyin bulaqtək qaynayır-daşır,
Bəzən ayrılığa çatmır dözümün.
Hərdən dostların da gülür, sataşır:
“Bu qız yaman tutub sənin gözünü”!

Kövrəksən, zərifsən, qorxuram, düzü,
Qəlbinə dəyərəm yersiz sözümlə.
Qapıya gəlsə də elçinin yüzü,
Mən səni sevirəm, nahaq üzülmə!

2001.

UĞURSUZ NAXİŞ

Rastlaşdıq taleyin qürub çağında,
Möhnet yuvarlanıb könül tağında.
Hicran at oynadır vüsal bağında,
Uğursuz naxışmış bu görüşümüz.

Doğrulda bilmədik vədlərimizi,
Götürüb əyilmiş qəddlərimizi,
Ayrılaq, bölüşüb dərdlərimizi,
Uğursuz naxışmış bu görüşümüz.

Eşqinlə alışib nahaq yanmışam,
Qəlbimlə nə qədər, gör, aldanmışam.
Saxta parıltını mən nur sanmışam,
Uğursuz naxışmış bu görüşümüz.

Onsuz da ömrümü boran, qar alıb,
Onsuz da yollarım yaman daralıb.
Qoy tənha qəlbimlə baş-başa qalım,
Uğursuz naxışmış bu görüşümüz.

2001.

SƏN BELƏ DEYİLDİN... (Özümə)

Yenə gözlərinin qəzəbi daşıb,
Ümid çıçırları qəfil dolaşıb.
Nə yaman ürəyin belə daşlaşıb,
Sən belə deyildin, a zalım qızı.

Sevdiyin ürəyi dərdə bələmə,
Üstünə qar kimi ağrı ələmə.
Qurban gözlərinə, belə eləmə,
Sən belə deyildin, a zalım qızı.

Sənə ölüm hökmü yazanmı deyim,
Qisməti tərsinə yozanmı deyim,
Bir eşqin qəbrini qazanmı deyim?
Sən belə deyildin, a zalım qızı.

Nə zaman öyrəndin ürək üzməyi,
Heçdən inciməyi, heçdən küsməyi.
Sənə kim öyrətdi ömür kəsməyi?
Sən belə deyildin, a zalım qızı.

2001.

DOSTLAR DA DÖYDÜ

Dostlar dinləmədi qəlblərimizi,
Nə səni, nə məni duyan olmadı.
Ayrılıq şübhəsi yandırdı bizi,
Tənə oxlarından doyan olmadı.

Göz yaşı sevirmiş yetim yanağıн,
Bizi fələk kimi dostlar da döyüdü.
Eşqdir könlümüzün böyük günahı,
Onlar bu “günaha” yaddı, ögeydi.

Bizi cüt görəndə “qeyrətləndilər”.
“Ayrılın”-dedilər, – “bu yol heçədi”.
“Ayrılın” – dedilər, öyrətmədilər,
Sevib ayrılmağın yolu necədi?..

2001.

BÜLBÜL

*Vətənən bağı al-əlvansa,
Bəs hardadır sarı bülbül?*

N.T.

Əlvan bağdan uçub getdi,
Görən kimi xarı, bülbül.
Göz itirib, gözdən itdi,
Düz ilqarlı sarı bülbül.

Ömür ona qəm daşıdır,
Göz yaşları “beşdaşıdır”.
Bir əlidir, bir başıdır,
“Ah” dilinin barı, bülbül.

Günay Səma hicran yükü,
Bənövşətək boynun büküb.
Ağlayaraq hönkür-hönkür,
Haraylayır yarı, bülbül.

2001.

SEVMƏK İSTƏYİRƏM...

Payızdır, təbiət zərə bələnib,
Qəlbimə Məcnunluq eşqi ələnib.
Mürgüyən bəxtimin ruhu dillənib,
Sevmək istəyirəm – dəlicəsinə.

Çəkil yollarımdan, a duman, a çən!
Dağılsın könlümü ovxalayan qəm.
Bir daha dərdlərə əyilmərəm mən,
Sevmək istəyirəm – dəlicəsinə.

Payızın sellənən yağışı kimi,
Anamın cilənən alqışı kimi.
Yarımın yollara baxışı kimi,
Sevmək istəyirəm – dəlicəsinə.

2001.

Yolda qalmış arzuların
acısına dözmək çətin.
Taqəti yox ümidin də,
Görünsəm də qoçaq, mətin.

Çiçək açdım, barsız oldum,
Ürək şan-şan, qubar-qubar.
Eşqə düşdüm, yarsız oldum,
Nə dərdim ki, nübar-nübar?!

Möhnət verdi zülüm, yenə,
Yorğun ömrüm qısalmışdır.
İsitməli dodaqlarım,
Öpüşünə susamışdır.

Voronej. Onkoloji xəstəxana,

2008.

Yanımdaydın...
Baxışın mehriban,
Sözlərində ülfət...
Əllərində hərarət...
Qızılıgullar çarpayının dörd yanında...
Sevincdən, nə bir ağrı,
nə bir acı canımda.

...Ayrılmaq istəmirdim.

"Necə gəldin?" –sormadım,
vüsəlindən doymadım.
Üz-üzə, göz-gözə,
həsrət uzaqda...

...Ayılmaq istəmirdim.

Başım üstə tibb bacısı:
"Sarığı otağına, zəhmət olmasa".

Voronej, Onkoloji xəstəxana.
2008.

Ayrılığın ağırlığını daşımağın
nə olduğunu
yaxşı bilirəm.

Amma,
mənimcün
bu qədər
qəm eləmə,
Üzülürəm.

Yanında olmaq,
öpə-oxşaya
təsəlli etmək istəyirəm.

Sənin
sevginin karşısındada
boynum bükükdü.

Həyatımın şirin anlarında
yerin ayrıdı.

2011.

YAĞIŞ OLMAQ İSTƏYİRSƏN

Yağış olmaq istəyirsən?-

Ürəyimə yağında.

Bəlkə yuyula

illərin

könlümə yiğdiyi

möhənəti.

Yüngülləşə

günlərimi qurudan gullərin

töhməti.

Az yürümədik səninlə

yağmurlu yollarda.

gah doluya düşdük,

gah da çiskinə.

İndi

yuxusuzam,

həsrətin qollarında.

Çətirsizəm...

Yağış üstümə yağır, üstümə.

Yağış olmaq istəyirsən?-

Ötən günlərin xətrinə

qoyma tamarzı ətrinə,

küçəmizə səpələn.

Hə... vəfalım,

ürəyimə, ürəyimə,

ələn, ələn, ələn...

2011.

DAN YERİ SÖKÜLÜNCƏ ...

Dan yeri sökülüncə,
hər şeydən danişdıq –
Bir az məndən,
bir az sizinkilərdən...

Gah
axan ulduzların
ən parlaqlısını göstərdik
biri-birimizə,
gah da güldük günümüzə.

Gündüz insanlardan qaçıq,
gecə
qonşunuzun iti aman vermədi.

Bir neçə saatlıqə,
səmaya yaxın yerdə,
xoşbəxtliyə qapı açdıq.
Şekspir sayağı “qurtulmaqçün”
əcəl gəlmədi.

Dan yeri sökülüncə,
hər şeydən danişdıq...
Bizi ayıranlara...
ayırıldıqlarını sayanlara,

== Ayrılan yolların nəğməsi ==

həsrətə,
hicrana,
ayrılığa
meydan oxuduq.

Ayrı keşən günlərin
acısını
çıxarmağa çalışdıq.
Əl-ələ,
göz-gözə...

Hava saman qoxulu,
yoxdu bir nəsnə qorxulu.

Dünya dümdüz,
dünya gözəl,
dünya sevgitək incə.
Dan yeri sökülüncə...

2011.

Havada,
yerdə,
qızılı yarpaqlar uçuşur.

Yer – göy səndən danışır...
Yarpaqlar «sən» pıçıldayı...
Yağış «sən» – deyə damlayır...
Külək adını viyıldayı...

Sənsizsə,
aranı dağa,
dağı arana daşıyır,
xiffətimi,
bir az arıma,
bir az səbrimə büküb
yaşayıram.

2011

BİR ZAMANLAR ÇOX KİÇİKDİM

Səni sevməkçün çox kiçikdim.
Nə saçlarını oxşamağı bacarırdım,
Nə əllərini tutmağı.

Söz desən,
Sevindiyimdən
«uçurdum».
Tuş gəlsə,
baxışlarımı qaćırırdım.

Danışanda
dilim topuq çalardı.
Sonra hey,
ürəyim ağlımı danlardı.

Səni sevməkçün çox kiçikdim...
Yaşımdan qabaq böyüdüm.
Elə sevdim,
Taleyimə biçildin.
Ayrı düşdük,
Yaşantıma çevrildin.

Kol dibi evim olsa,
Yaşanacaq igidim...

Bir zamanlar,
Səni sevməkçün
Çox kiçikdim...

2012.

Görüşdük,
danışdıq,
sevdik bir-birimizi.
Yenidən yaşadıq,
O illəri.
Və ayrıldıq,
yenidən.

Mən
sənin toy xəbərini aldım,
Sən
mənsiz yaşaya biləcəyinə
inandırdın özünü.

Ancaq
bu yol,
Tez anladıq heç nəyin dəyişmədiyini.
İllərin ömrümüzə ulayışı,
həyatın korluğу, karlığı...
sadəcə kliniki ölümmüş.

2012.

İlin 4 fəsli,
həftənin 7 günü,
sutkanın 24 saatı,
canın,
eşqin dağıyla qanayar.
Çox yanmışansa.
sevdiyini anmayasan deyə
“dinləmədiyin mahnılar
qulağına girər”,
için -için sökülərsən.

2012.

İllərcə....

Alnından öpmədiyim
itirdiklərimin
yasını tutmamağı
dərd etmədim.

İllərcə....

Ömrümü
gərəkli-gərəksiz
hər kəsin qaranlığına
şam etməkdən
özümə yetmədim.

İllərcə...

...mənə bəxtəvətlik oxudular,
«gör necə xoşbəxtdir» – dedilər...
haqqımı yedilər...
susdum,
ucuzluğa getmədim.
Çünki
Sən vardin,
Yanımdaydın...
Yaralarımı sarardın...
Külli-kainatımdın!!!

Gedirsən...

İllərcə...

Külli-kainatın
dərdinin dərdini dərməyimə
dəyməyibmiş,
heç demə...

2012

Hamıdan çox
Onu sevmək
Ən böyük günahın.
Yox,
dəli könlüm,
sevmək ...günah deyil..
hamıdan çox sevməsəydin kaş...
Hər zaman
hər şeyin,
hər kimin oldu...
Yenə də hər şeyin
hər kimindir, bılırəm.
Amma
o duymaq istəmir...

2012.

Allahım!
Bu gün mənə
qəlbim atəşi insan
«Səni kimsə sevən gün
bil ki, səni sevmirəm.» – dedi.
Yandım, elə yandım...
Dondum elə qaldım...
Buzlaşmış ovcumu əridən
burnumun isti qanı
sağ olduğumu xatırlatdı...

Allahım!
yalvarıram,
əgər varsansa,
külli-ixtiyarsansa –
Al bu ürəyi.
Daş göndər!
Gözlərimi
çaş göndər!
Yenidən yarat məni....
Ruhumu buza döndər.
məni qafil dünyaya
Həm lal, həm də kar göndər.

Anlamayım,
Qanmayım,
Duymayım...

....Artıq
nə Dağım Dağ,
Nə ahım ahdır,
Bu dünyada
Qadın olmaq günahdır.

2012.

Taleyim teldən asılı,
tel tavandan...

Həyatın hər gərdişinə,
gelişinə,
gedişinə dözümüm çox.
Təkcə,
sənin inamsızlığına tabım yox!

Bir gün
tapacaqlar bədənimi,
taleyimin asıldığы yerdən –
yellənçək qurulanda.
Ayağı yerdən,
əli Allahın ətəyindən üzülü.

Dodaqlarımızda
innabı günəşin təbəssümü –
"əlvida" rəngində.
Və bir də,
deyimi dil yandıran,
"haqqını halal et" – kəlməsi –
"Yetim -Segah"ın ahəngində.

2013

Muncuq-muncuq
göz yaşlarım,
dolaşdıqca ayağına...
qatar-qatar ahlarınla
dağlar cəkdin dağlarımı....

Qır qazanlı,
qıl körpülü ömür andır –
yaşatdıqca qarışqa həyatı,
dönə-dönə,
bilə-bilə,
gülə-gülə
bir yerdə – ölüb-dirildik....
Bizi –
saatlar günlərlə,
Günlər aylarla,
Aylar illərlə,
xoş bir ümidlə aldatdı...
Artıq perron boşalmış...
Bəlkə də qu quşları tək
son nəğmənin vaxtı çatıb...

2013

GÜNƏŞ BATDI

Eşitmək istəmədiyim
yad notlar
qulağıma girir.
Görmək istəmədiyim,
görməyə məcbur olduğum
yad üzlər
gözümə batır...
Hər gün
bir az öldürülən ruhumla,
qəmdən bezən ah-vahımla
hər gün
bir az Günəş batır....

Kimsəsizlik,
qəriblik
və qürbət hissi...

Ağrıyan əllərim,
ürəyim,
gecə-gündüz üzüyən kürəyim...
Bunlar sənə tanışdır.
Bir az da buna görə,
hər gün bir az
Günəş batır...

Daha

"ay üzlüm" – deyənim yox...

Daha

verdiyi cəfalarla

ömrünü yeyənin yox...

Daha

heç nə yoxdu.

Dünyam bomboş.

Dünyań bomboş.

Günəş batdı, günəş batdı...

G Ü N Θ § B A T D I .

2013.

SƏN QADIN DOĞULMADIN Kİ...

*Ehh,
sən gəlmədin ki,
sən bilmədin ki,
“Tİ çimi conış...” **

Cavi Dan.

İçin-için sökülməyin,
Ləçək-ləçək tökülməyin
nə olduğunu
sən heç bilmədin ki...

Gülüşü dodağında,
Sevgini yatağında boğmadın ki...

Qadınsan:
batmandan ağır olmalısan,
qulağı sağır olmalısan...

İncə,
zərif,
mehriban...
amma, fağır olmalısan.
Sən heç yaşamadın ki...

Min acının ağrısını,
min ağrının acısını,
sən heç daşımadın ki...

Yaşa, yaşıdım oğlan!
Bəxtəvər başına!
Sən qadın doğulmadın ki!..

2013

*Sən mənim canımsan.

SEVDA KASTALARI

I

Sevdasını gəzdirənlər var,
Sevdada gəzinənlər var,
Sevdasını gəzənlər var,
Sevdasında gəzənlər var.

II

Dəvəsi ölmüş ərəbə bənzəyir
sevdasını gəzdirənlər.

Qoşa ömrün yükünü
tək yastıqda daşıyar.

“Ölənlə ölünməz,
Gedənlə gedilməz” –
qınasalar da...

O tək yanar.
Ruhu ilə,
qanı ilə,
anıları ilə.

III

Nə vecinə,
Sevdada gəzinənlərin?! –
Araz aşağından,
Kür topuğundan.

“Dünya beşgünlükdü” – deyib
sevgini bazara çəkər:
– “Pis” sən burda dur,
“yaxşı” tapmasam,
gələcəyəm...

Qəlb qırar,
könlü sindırar...

IV

Sevdasını gəzənlərsə...
Aydan arı,
sudan duru...


Xəbisliklərdən xəbərsiz,
Pisliklərdən pak.
Bir az başı havalı,
Bir az gözü qaralı.

V

Məndən salam deyin,
Sevdasında gəzənlərə.
Deyin!...
Eh... heç nə deməyin!
Dəyməyin,
dəyməyin onlara,
siz Allah!

2012.

SƏRBƏST TANKALAR



== Günay Səma Şirvan ==

* * *

Burnumun üçü göynəyir
səndən yana.

Deməyi unutmadım? –
– Səni sevirəm,
qucaqlayıb, öpürəm.

Səni sevməkdən vaz keçə bilmədim.
Səni tanımaq
həyatımın ən böyük şansıdır.
Səni hər keçən gün
daha çox sevirəm.

Sən
mənim kimi etmə, barı.
Susanda xəbərdarlıq et!
Soyuyub havalar.
Üşüyürəm.

* * *

Sənə qurban olum,
Yalvarıram.
Əlini, ayağını öpüm.
Məni bu qədər çox sevmə!
Ölərəm sənsiz.

* * *

Bircə ölümə çarə yoxdu.
“Gəl” desən,
heç nəyə fikir verməyib,
gələrəm.
Dünyanın acığına.

Məni düşünmədinmi?
Nə haqqınvardı
mənimlə oynamaya?...
Sən, yarıyolda buraxanlardansan.
...birinci dəfə deyil ki...

Ulduzları axırıncı dəfə
nə vaxt seyr etmişən?
Onlar
yerə həmişə
belə yaxınımı olurlar?

Canım,
Elə bılırəm
yanımdasan.
Qulaq asıram...
Ruhumun halının şərhi yoxdu.

Etmədiklərimcün
anan məni,
ay haqlı danladı ha:
“Haram olsun yaşadığın” –
Gözəl ifadədir.

Məni
belə çox sevmə ki,
Səni incitməsinlər.
Narahatam...
...elə kövrəksən ki,...

Yamyasıl bir limon agacını
Dibçəkdə əkdirim.
Saralmış yarpaqlarını oğlum dənləyir,
Qızım sulayır.
...quruyur budaq-budaq.

SƏHƏR, narahat gecədən sonra
iki büllur qırıldı mətbəxdə...
Axşama, ayaqlar altından
ürəyimin qırıntılarını
"Konkor" toplayırdı ...

Ey gözüm nuru
Bütün günü
Sənin dərdini çəkdim...
bu gün gecdir...
sabah azca qınayaram səni

Ah, gözüm nuru!
Bu Novruz da çiçəkləmədi
səninlə birgə
tonqaldan atlanmaq arzumuz.
Keçmiş olsun!

Ay işığıtək
pəncərəmə boylanan,
könlümü nurlandıran,
Xatirənə Eşq olsun!
Yaşasın sədaqət!

XOKKULAR



Mənimləymış kimi şənlən.
İkimizin əvəzinə atlan,
Novruz tonqalından.

Yaz duyulur.
Adamın ürəyi atlanır,
əzizlərini istəyir...

Salam, həyatım.
Sən canımın yarısısan.
Çətin anlarım sənə əyandır.

Darıxıram səninçün.
Yəqin bilmirsən.
Xəbərsiz buraxmazdın bu qədər.

Qanadlarım bükülü
könlümün yanğısına,
Yollar da gözüyaşı.

Cərrah bıçağı
ağrıtımış sənin qədər,
Həsrət acısı.

Dişlərini qıcamış
neçə gündür,
Həsrətimin səbri.

Qumlu sahil...
Qıvrım saçlarını darayırlar,
Dəniz mehi.

Sənə gəldim.
Anam arxamca ağladı.
Sevginə satdım anamı.

* * *

Axı, mən də səni istəyirəm.
Dur, gəl.
Kitabları tök ortalığa...

Səni xatırlamamaqcün
dinləmədiyim nəgmələr
yuxuma gəlir.

Axx pürrəgi cay!
Yaman acısan
Yarsız iciləndə.

Adamlar adamlara
Gəmilər limanlara dönər...
Düşən yarpaqlara yazıq...

ESSELƏR



HƏYATIMIN SAHİBİNƏ (esse)

Bir kağıza "Sənsizlik" yazdım. Yenə də çox xoşuma gəldi. Çünkü "Sənsizlik" kəlməsi belə "Sən"lə başlayır.

Cəmal Sürəyya.

Əzizim, sənə Sənsizlikdən danışım...

Dünyanın ən şirin sevinci ilə ən dərin acısından doğan sevgi, yetim-yetim yollara boylananda doğulur Sənsizlik. Bir baxışının qüdrətini min dildə tapmayan dəli könlüm ovulanda, üstümə bozarır Sənsizlik...

Mövlam demiş: illər öncəsi qəlbimin qapısından "Kimsə girəmməz yazıb asmışdım. Sən girib oturdun yukarı başda, güldün, "mən oxumaq bilmirəm" – dedin.

Səni sevdim,

Vətən seçdim bəla örpəkli könlümə.

Vətənsiz qalmaqdı – Sənsizlik...

Bir dəfə xəstəxanada onkoloji dioqnozu üzünə oxunmuş bir gürcü görmüşdüm. Çox naümid adamlara rastlamışam... Amma o gürcünün üzündəki ümidsizliyi, kədəri, qüssəni, hər kəsin üzünə həyatla vidalaşırmış kimi son dəfə baxmasını heç kimdə görmədim.

İndi sənsiz qalandı, bu ağrının acısını yalnız, o gürcünün üzündəki ifadə ilə yanaşı qoya bildim. Sənsizli-

yin çarəsizliyinin yanında o gürcünün üzündəki ifadə
gülümsəyə bilir amma...

Səhərlər "Sabahın xeyir", axşamlar "Gecən xeyrə qal-sın"ı qayıçı dodaqlarımız kəsməz olandan, dünyaya qaranlıq çöküb. 21 Dekabr – Dünyanın sonu bu imiş yəqin.

Görünür, insan həyatda heç bir şeyi çox istəməməli. İstədiyin şeyin istəmədən əsiri olursan çünki. Heç bir insan heç bir halda bir an öncəki insan deyil...

Lakin dəyişən və dəyişilən insanın öz hisslerinə gücü
çatır mı? Bilmirəm. Bəlkə də kimsə daha güclüdür...

"Mən burda atəşində qovrular kən sən orda
üşüyürsənsə ..." Bu mümkünsə?

Günəş də hərdən, üşüyür, yəqin...

Sənsizliklə baş edəmmirəm.

Edam kəndiri boğazındaykən son kərə sevdiyinin
üzünü görə bilməməkdə Sənsizlik.

Yuxusuz gecələrə sakitləşdirici vasitə idi varlığını
duymaq.

Sənsizliyi yenəmmirəm.

P.S.

Az qala unudacaqdım. Lap Edip Cansevər demis:

"Bu aralar elə hey əllərim üşüyür..."

Həkim "Qansızlıq" deyir,

mən sənsizlik deyirəm"...

2013.

ƏTRİNİ İTİRƏN İYDƏ ÇİÇƏYİ (esse)

*Məni sarsıdan sənin yalanın deyil. Məni sarsıdan
odur ki, daha sənə inana bilməyəcəyəm.*

Fridrix Nitsše

Yazın son ayında bütün Aran kəndlərinin məxsusi bir gözəlliyi olur. Lalələr qara xalın dağını sinəmizə köçürüb gələn yaza qədər vida nəgməsi oxuyurlar. Aylarla şorandan əziyyət çəkən "qarlı çöllər" yaşıllığa bürünür. Bir yandan alça yeyiləndə o yandan Nar çiçəyinin ulduz - ulduz naxışlarının xalça sərdiyi bağlar göz oxşayır, könül rahatlayır.

İllər sonra May ayında kendimizdə olmaq şansım oldu. Bakıdan qayıdırıdım. Yorgun halimdə Söz odası qəzetinin Növbəti nömrəsinin çıxarılması prosesində iştirak etməkdən doğan sevinclə sağ tərəfimi aşağı çəkən hədiyyə kitablarla dolu çantamın ağırlığı bir-birinə qarışmışdı.

Arx boyu səpələmiş kənd evlərinin arasıyla irəlilə-dikcə uzaqdan gözümə tanış bir ağac sataşdı. İnsan qəribə yaratıqdır. Keçmişlə bağlı bütün ağacları, yolları, ətirləri, şəkilləri, imzaları, nəğmələri, musiqiləri bir anda xatırlayır. Bu ağacın hansı ağac olduğunu tam anlamadan yaddaşın xatirələr kitabınnın səhifələrində çay üstündə qoyun otarar-kən qayanın uçmasından qorxmadan, əllərinə batan tikan-ların acısını duymadan iydə agacını tərki-silan edən üç dost

vərəqləndi. ...Və tapdım. Bu iydə ağacı idi.

Canlı varlıq hesab etdiyim ağacı qırmağı, onu incitməyi məqbul saymırıam. Amma evimizin yoluna dönəndə əlimdə nadinc uşaqlıq xatirələrindən boylanan o qızın təhrikiylə sindirilmiş bir neçə iydə çiçəkli budaq var idi.

İydə çiçəyinin gözəl ətri var. Əvvəllər külək vuranda kəndi bürüyən bu qoxu yazı unudulmaz edərdi. Nədənsə ilk qənaətim bu oldu ki, iydələr əvvəlki kimi ətir saçırlar. Onların ətrini ətrafa dağlıdan küləklər də həmənki deyillər...

Kəndimiz cavan rayonumuzun könnə kəndlərindəndir. Yaşı 200-dən artıq olan bu kənd elmin, maarifin ocağı sayılıb. Yüzlərlə zyalı, elm, iş adamının məskəni olub. Amma olub...

Ulu nənəsindən, babasından danışan nənəmdən, bamdan bu kənddə boşanma faktına dair bircə söhbət belə eşitməmişdim. Cılızlaşan nəsillərin sayəsində bu sosial bəlanın kəndimizdə dolaşan kabusuna baxdıqca İydə çiçəyinin ətrini qovalayıb uzaqlaşdırın küləklərin hardan əsdiyini anladım...

Kənd – özlüyündə saflığın, təmizliyin, insanlığın – təbiətlə təmasda olduğundan saxlandığı bir ortamdır. Hər zaman qonaqlı - qaralı bu məkanda birinin uzaq qonağı gəlsə, bütün qonşular tökülüşüb ev sahibinin qonağı ləyaqətlə qarşılıyıb yola salmasına kömək edər, uzaq qonağı yanında kəndin, elin-obanın üzüağ çıxmasını saxlardılar. İndi qaynana evinə qonaq kimi gəlib qayıdan gəlinlər, qohum evindən tez dönən adama telefon açıb, "Niyə tez qayıtdın?"

deyə sual edən qonşular meydana gəlib. Hələ bir süfrədə çörək kəsdiyi adamı polisə şeytanlayan "mələk" qonşuları demirəm... Bu atmosfera ilə nəfəs alan İydə çıçeyini ətrini qorumaqda, assimiliyasiyaya uğramaqda günahlandırmaq, qınamaq olarmı? Bilmirəm.

Kənd itləri... At, it kənd adamının sadıq dostudur. İtləri təsərrüfatı, ev-eşiyi qorumaq üçün saxlayardılar köhnə kişilər. Kor kişinin oğluna dönmüş nəvələr isə az qala cins itləri evlərində saxlayan, "mənim evim, mənim qalamdır" ingilis psixologiyası ilə yaşayan "zadəgan"lara çevrilmişlər.

Aman..aman.. Çaşib söz desən isə, olursan geri zəkali, feodal qalığı bir adam...

Hər şeyin dadı, duzu itib... Təbəiət bizim qədər daşurəkli olmadığından ətrafda baş verənləri daha tez inikas etdirir. Yaziq iydə çıçeyi.... Səni gözəl anlayıram.

Yetimin, kasıbin başından basanlardan, dul qadınların varına göz qoyanlardan, haram və halalın sərhəddini itirənlərdən danışmaq istəmirəm... Çünkü sarsılıram.

Sarsılıram. Məni sarsıdan saxtakarlıqlar, yalanlar, çox üzlülüklər, riyakarlıqlar deyil. Məni sarsıdan ətrini itirmiş iydə çıçeyinin qoxusunun kəndimizə qayıtmayacağı qorxusudur...

2013.

PƏNAH APARIRAM SÜBHÜN RƏBBİNƏ

(esse)

Qul əuzu birabbil-fələq, Min şərri ma xaləq, Və min şərri
ğasinqin iza vəqəb, Və min şərrin-nəffasati fil-uqəd, Və min
şərri hasidin iza həsəd. (FƏLƏQ SURƏSİ 113 surə-sübh su-
rəsi).

Susuz dəyirman, pulsuz portmanat kimisovururuq vaxtı,
zamanı, ağlı-qaralı günləri. Saxlaya bilmirik ömrün qatarını.
O gedir, gedir... Bəzimizə şərbət, bəzimizə zəhər içirdir. Çox
vaxt da qəbul etməli oluruq ömür badəsinə içmək istəmədiyi-
miz şərabı süzən fələyin gərdişini.

Gecələr... Tanrı onları xeyirdə şər, işıqda zülmət axta-
ranlara görk üçünmü yaratdı? Yaradanın yaradılanla son
mükəddəs danışiq kitabında dəfələrlə toxunulan mövzu bir
göndərmə, mesajdır sanki: "...De: Pənah aparıram sübhün
Rəbbinə! Yaratdıqlarının şərindən, Zülmətə bürünməkdə olan
gecənin şərindən..."

Allahına bəndəlik etməyənlər üzündən ən qatı cinayətlər
gecənin qaranlığında baş verir. Gecələr parıltısı göz qamaşdır-
ran yaşamları pərdələyir. Ən təhlükəli zülmət isə təbiət qanu-
nauyğunluqları ilə dünyani nura və qaranlığa qərq edən
zülmət deyil. Ən təhlükəli zülmət cəhalət, nadanlıq, zülm,
sitəm, ədalətsizlik zülmətidir. Buna görə də, Yaradan insanın
həyat nizamı üçün düzənlədiyi səmavi «konstitusiya»da da
işarə edir: «Qaranlığın və zülmətin şərindən» mənə siğının.

Zülmət işığa həsrətdir. Amma unutmayaq ki, gecəni gecə

kimi görən də biz özümüzük. Onu aydınlaşmış zəkamızla nur içində də görə bilərik.

Nurunu aləmə təmənnasız yayan Aydan, bu gözəlliyyə füsunkarlıq qatan saçaq-saçaq ulduzlardan, bir-biriylə piçıl-dاشan yarpaqlardan, çiçəklərdən, quşlardan soruşmalı bir də gecələri...

İlan mələyən çöllərdə, yayda qarına qurd düşən dağlarda Vətən keşiyi çəkən səngərdəkilərin gözüylə baxmalı gecələrə.

Sabahı odla açılan 20 yanvar, Xocalı qurbanlarının qara qanı rəngini allandıran gecələri xatırlamalı.

Bir də qaranlıq gecənin heç bitməyəcəyinə ümidi olmayan fələstinli, suriyalı körpələri unutmamalı...

Sülhün, xeyirin, əmin-amansığın, üstün zəkanın, Ruhul-lahın özünə, cismin kor gözündən imtina edib, "ilkinliyə" pənah aparmaq mənasında " Pənah aparıram sübhün Rəbbinə" qəlbimizdən dodaqlarımıza enməyincə insanın saflaşması, zülmətdən çıxaraq öz işığına enməsi mümkün olmayıacaq. O vaxta qədərsə, gecələr də aydınlığa çıxmayaqlar.

Cənab Şəhabəddin demiş, "gözəl kəpənək istəyən, çirkin tırtılı əzməməlidir". İşıqlı, nurlu, günəş dolu sabahlar üçün gecələri qorumaq gərəkdir! Gecələri çirkləndirməyəyin!

26.06.2013

MÜNDƏRİCAT

ÖZÜNƏ DOĞRU (Məhərrəm Qasımlı)	3
İLAHİ SİRLƏRİN POETİK YOZUMU (Elşən ƏZİM)	5

DÜNYA, HANSI SİRRİN BƏHANƏSİSƏN

Bir yaz səhərində	11
Ağlama, qurban olum.....	13
Tanrım pənahında saxlaşın səni	15
Dərdlərim.....	16
Dünya, hansı sırrın bəhanəsisən	17
Vaxtı deyil	18
Payızda yollar	19
Yetimlik	20
Dünya	21
Mənim beşdaşım	22
Olmayıb	23
Arxmaxca su səp ana	24
Dağ cığırları.....	25
Qaçqın.....	26
Güman olmuşam.....	27
Harada qalıbdır mərdliyin, dünya.....	28
Dağlar	29
Xoş gəldi.....	30
Özümə təsəlli	31

Atamı itirdiyimdə	32
Ürəyimlə söhbət	33
Dostuma	36
Ana, yenə nağıł söylərmisən	37

YUXULARINA GƏLƏCƏYƏM

Yuxularına gələcəyəm	41
Sənin baxışın.....	43
Sonunda	44
Günahımsan	45
Sən mənə yazma gəl mahnilarını.....	46
Ağlama.....	48
Gəl yadlaşaq.....	49
Bizi bir az gözlə dəniz	50
Məhəbbətindir	51
Məni itirməklə	52
Ayrılıq məndən doymur	53
Yuxuymuş demə	54
Sənsiz	55
Gülüm	56
Çaxma belə.....	57
Bir az	58
Cüt keçməkçün	59
İndi.....	60
Çağır bir də gəlim, dağlar	61

Xatirən boylanır sakit dənizdən.....	62
Dözəmmirəm ayrılığa	63
Oyy...	64
Aramızdakılar	65
Çıxar məni ürəyindən	66
Olarmı.....	67
Məni yol yoldaşı götür özünə	68
Dənizdə.....	69
Bilmirəm	70
Bəxtimə başdaşıyam	71
Reseptə “vüsal” yaz	72
Tapdamayın çiçəkləri	73
Dəniz – sevənlərin göz yaşı	74
Məndən.....	75
Ayrılan yolların məğməsi	76
Mən sənə çəkilməz dərd verdim	77
Kaş bütün ayrılıqlar	78
Haqqın yazısı	79
Nahaq üzülmə	80
Uğursuz naxış	81
Sən belə deyildin	82
Dostlar da döydü	83
Bülbül	84
Sevmək isteyirəm	85
Yolda qalmış arzuların	86

== Ayrılan yolların nəğməsi ==

Yanımdaydın.....	87
Ayrılığın ağırlığını daşımağın.....	88
Yağış olmaq isteyirsən.....	89
Dan yeri sökülünçə...	90
Havada	92
Bir zamanlar çox kiçikdim	93
Görüşdük	94
İlin 4 fəsli	95
İllərcə...	96
Hamıdan çox	97
Allahım	98
Taleyim teldən asılı.....	100
Muncuq-muncuq	101
Günəş batdı	102
Sən qadın doğulmadın ki...	104
Sevda kastaları	105
SƏRBƏST TANKALAR	107
XOKKULAR	113
 ESSELƏR	
Həyatımın sahibinə	119
Ətrini itirən iydə çıçəyi	121
Pənah aparıram sübhün rəbbinə	124

Günay Səma Şirvan
(Əhmədova Günay Şirvan qızı)

AYRILAN YOLLARIN NƏĞMƏSİ
(Azərbaycan dilində)

Çapa məsul: *Fəridə Əhmədova*,

Bədii redaktor: *Gülər Quliyeva*

Korrektor: *Yeganə Atayeva*

Kompyüter tərtibatı: *Arzu Rəhimov*

Dizayner: *Hans Klos*

== Ayrılan yolların nəğməsi ==

*Çapa imzalanmış 11.07.2013,
formatı 60x84 1/16, fiziki ç.v 8.25,
təbaşirli kağız, Times qarnituru,
sifariş K43. Sayı 300.
Qiyməti müqavilə ilə.*

*Kitab
«APOSTROFF»
(Tel: 050-313-07-06 /E-mail: akif0706@mail.ru)
nəşriyyatında nəşrə hazırlanmış
və
offset üsulu ilə çap olunmuşdur.*

QEYD ÜÇÜN: